

"Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək". Bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binaqədi rayonunun sakinlərlə görüşdə deyib. Onun sözlerinə görə, uzun illərdir ev tikidir, sənəd ala bilməyən vətəndaşların problemləri artıq aradan qaldırılacaq: "30 ildir evi tikib, orada yaşayır, amma sənədlişdirə bilmir. Cənab Prezidentin tapşırığı ilə komissiya yaradılıb ve bu məsələ yaxın günlərdə nəinki Bakı, ölkə üzrə öz həlli ni tapacaq".

Xatırladaq ki, fevral ayında prezident İlham Əliyev çoxmənzilli binaların istismara qəbulu prosesinin asanlaşdırılmasına dair fərman imzaladıqdan sonra bir sıra hökumət rəsmiləri analoji addımın fərdi evlərlə bağlı da atılacağını bildirmişdilər. Mart ayında Əmlak Məsələləri Dövlət Komitəsi bəyan etdi ki, sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır və yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcək. E. Əzizovun Binaqədi sakinlərinə dediklərindən isə aydın olur ki, hazırlanmış hüquqi baza bütün ölkə üzrə sənədsiz fərdi evlərlə bağlı problemlərin aradan qaldırılması məsələlərini əhatə edəcək.

Qeyd edək ki, 2000-ci illərdə Bakı ətrafında sənədləşmə aparılmadan tikilən fərdi evlərin sayı bəzi məlumatlara görə, 700 mindən yuxarıdır. Bundan əlavə, Bakı kəndlərində Sovet dövründən tikilmiş evlərin çoxusu-nun da "kupça"sı yoxdur.

Hələ 2010-cu ildə Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət programının təqdimatı keçiriləndə prezident İlham Əliyev qeydiyyat-sız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırmışdı. Ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial probleme çevril-diyiini bəyan edərək, müvafiq strukturlara, xüsusilə Bakı şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi.

Sonradan - 2012-ci ilin iyun ayında prezident magistrallı boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, neqliyyat infrastrukturunu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzalandı. Komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən



Sənədsiz evlərin sənədləşdirilməsi prosesi yaxın vaxtlarda reallaşacaq

Mərkəz hökumətə problemin həllinə dair təklif təqdim edib



ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilən evlərlə bağlı araşdırma aparılıb, bütün lazımı sənədlər toplanaraq Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) göndərilib.

2014-cü ildə BŞİH-dən verilən məlumatda 4 kateqoriya üzrə siyahı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edildiyi qeyd olunub: "Bakı Şəhər İcra Hakimiyyəti müvafiq qurumlarla birgə 1900-1950-ci illədək, 1975-ci illədək, 1990-2000-ci illədək 2012-ci ildək tikilən sənədsiz tikililərin siyahısını tərtib edib".

Nəhayət, 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə minnənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın təsdiq edilmesi barədə fərman imzalandı. Prezidentin fərmanından 4 il keçməsine baxmayaraq, indiyədək Bakıda

sənədsiz fərdi evlərin çaxırlaşla təmin olunması sahəsində ciddi bir iştiraiyəşin olduğundan danışmaq mümkün deyil. Hələ də yüz min-lərlə insan evinə sənəd əldə edib, qeydiyyata düşə, adı məlikləştirilmənən istifadə edə bilmir.

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vuqar Bayramovun fikrincə, hündürmərtəbəli binalardakı mənzillərə çıxarılmışlıktan sonra həyət evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlarla sənəd verib, onlar da həmin sənədlərini özülləşdirə bilirlər. Əger bu cür sənədlərlə evi özülləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına alıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmileşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödəniləndikdən sonra evlərin qeyde alınması və "kupça" ilə təmin olunması prosesi başlanmalıdır.

Biz nəyi təklif edirdik və indi de məqbul hesab edirik? Əvvəla, bizim təklifimiz "Əmlak Aministiyası"nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədən təsdiq edən monitörinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 mine yaxınlıqta icazə verilməyən

Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətli-dir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiye cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır".

V.Bayramov bildirir ki,

uzun müddət gündəmdə olan sənədsiz həyət evləri probleminin yaxın zamanlarında həll ediləcəyi gözlənilir: "Bizim təklif etdiyimiz mexanizm prosesin sürətlənməsi, ev sahiblərinin mülkiyyət hüquqlarının qorunması və real sektorda aktivliyin artırılması baxımdan əhəmiyyətli hesab edilə bilər".

□ **Dünya SAKIT,**
"Yeni Müsavat"



"İqtidar-müxalifət ideyalarının yeganə əyani müzakirə meydanı müsavat.com-dur"

Partiya sədrləri canlı debatlar üçün telekanal platforması da yaradılmasını təklif etdilər

Hazırda Azərbaycan iqtidarmının təmsilçiləri ilə müxalifət təmsilçilərinin yeganə canlı debat, dialoq platformalarında heyata keçirdiyi "Canlı debat"dır. Başqa ikinci bir nümunə bu gün yoxdur. Bunun səbəblərini araşdırarkən sözgedən debatlarda iştirak edən müxalifət partiyalarının sədrləri təkliflər irolı sürdürdülər.

Vətəndaş və İnkışaf Partiyasının sədrı Əli Əliyev də bildirdi ki, iqtidar-müxalifət ideyalarının yeganə əyani müzakirə meydanı müsavat.com-dur. Əslində, bu, geniş olmayan siyasi azadlıqların mövcud olduğu Azərbaycan üçün unikal meydancıdır. Debatlarda her iki tərəf arqumentlərini səsləndirir, əsaslandırma apardı. Bu cür debatlarda dialoq mühitinin formalşmasına da xidmət edir: "Bu prosesdə mühüm olanı cəmiyyətdir. Çünkü son bir ildə internet tv-lərdə alternativlik təmin edilib. Lakin orada qiyyabi olaraq iqtidar tənqidə məruz qoyulur. İnsanlar dünyani daha çox görmə analizatoru ilə qəbul etdiyindən qiyyabi tənqidə əyani çəkişmədə ikinciye üstünlük verirlər. Duyduğum budur. Onu da xüsusi vurgulamalıyım ki, internet tv-lərin son illəki fəaliyyəti olmasa idi, cəmiyyət oyanmaz, debatlar canlı keçməzdı. Hesab edirəm ki, dövlət, hakimiyət canlı debatlar, dialoqların daha böyük miqyasda yayımında maraqlı olmalıdır. Canlı debatlari ya mövcud telekanallarda, ya da müsavat.com platforması kimi meydani telekanal səviyyəsinə qaldırmaqla burada daha sıx, geni miqyasda reallaşdırmaq olar".

AG Partiyanın sədrı Tural Abbaslı qeyd etdi ki, bu gün ölkəmiz və cəmiyyətimiz üçün vacib olan iqtidar-müxalifət debatının, diskussiyasının yeganə məkanının müsavat.com olduğunu etiraf etmək lazımdır. Könüllü istərdi ki, bu cür platformaların sayı çox olsun: "Bələ debatlar, dialoqlar, disbutlar xalqın, dövlətin, məlletin maraqlarına xidmət edir. Odur ki, bu müzakirələr yalnız bir internet resursu üzərindən deyil, dövlət kanallarından, özəl kanallardan, əsasən də ictimai televiziyyadan da hazırlanmalı və yayılmışmalıdır. Musavat.com-un telekanal statusuna qaldırılması ilə de bu məsələdə ciddi iştiraiyəş elde etmək mümkündür. Debatlarda və diskussiyalardan isə iqtidar təmsilçiləri, deputatları qəcmamalıdır. Çünkü onlar debatlarından, dialoqdan qəçdiqları zaman cəmiyyətdə heç də yaxşı qarşılıqlı deyil. Odur ki, iqtidarı müdafiə edən siyasetçilər, deputatlar bu məsələləri nəzərə almalıdır".

□ **Elibar SEYİDAĞA,**
"Yeni Müsavat"

Mayın 17-də Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. Deputat Qüdrət Həsənquliyev söz alaraq dedi ki, AMEA-nın Tarix İstututu Keşikcidağ kompleksini ilə bağlı elmi cəhətənən əsaslaşdırılmış çox sanballı bəyanatla çıxış ediblər. Deputat bununla əlaqədar Tarix İstututuna təşkkürünü bildirdi.

Deputat Çingiz Qənizadə dövlət rüsumlarının yüksək olması ilə bağlı vətəndaşların nərazılıqlarını qatıldı: "Dövlət rüsumlarına yenidən baxmaq lazımdır. İcare müqaviləsi ilə bağlı dövlət rüsumu 92 manatdır. Bu, həddən artıq çoxdur və nərazılıq yaradır. Bəzən elə olur ki, vətəndaş icarə müqaviləsi bağlayır, bir-iki aydan sonra yəni müqavilə bağlanır və növbəti dəfə rüsum ödəməli olur. Üstəlik, icarə müqaviləsindən əlavə ödənişlər də var. Bir icarə müqaviləsinin 2-3 aydan bir 100-200 manat xərcləri var". Ç.Qənizadə komitə sədri Ziyad Səmedzadəyə xıtabın bu məsələyə yenidən baxılmasını xahiş etdi.

Spiker O.Əsədov ise dedi ki, belə məsələləri iclaşa qədər müzakirə edib razılığa gəlmek daha yaxşı olar.

"Yol hərkəti haqqında qanunun müzakirəsi zamanı söz alan deputat Fazıl Mustafa bir sira nöqsanlara diqqət çəkdi. O, ilk önce avtomobil dayanacaqlarında yığılan vəsaitlərin mənimşənidiliyini vurğuladı. Deputat qeyd etdi ki, Azərbaycanda hava limanına, avtovağzala 10 dəqiqəlik də girəndə ödəniş tələb olunur. F.Mustafa sefərliliklərin viza üçün müraciet edən Azərbaycan vətəndaşının pulunu mənimşənlərini də vurğuladı: "Biz bütün sahələrdə boşluqları doldurmağa çalışmalıyq".

Komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruзов əvvəlce Birinci vitse-spiker Ziyafət Əsgərovun gündəlikdəki məsələlərdən kənar çıxış edən deputatlara irad tutmasına toxundu: "Elə məsələlər var ki, biz bunu burda demirikə, onu feysbuk üzərində deməyin heç bir mənəsi yoxdur. Hansı qanunun müzakirəsindən asılı olmayaq, deputatın vətəndaşlıq borcudur ki, vətəndaşları narahat edən məsələləri buraqlaqlırsın, sözünü desin. Mən istəyirdim deyim ki, gedək Krilovun "Qurd və Quzu" əsərini təzədən çap etdirək. Çünkü yeri-yersiz Azərbaycana qarşı müxtalif bəhanelərlə kampaniyalara aparılır. Biz həmkarlarımla bütün bnlara cavab verməliyik".

S.Novruзов dedi ki, xarici qüvvələr, ayrı-ayrı dövlətlər idman oyununu siyasetə qatır, ölkəmizə qarşı kampaniya aparırlar: "Böyük Britaniyanın iri şirkətləri illərdən ki, Azərbaycanda çalışır, nadənsə təhlükə indi yadlarına düşüb. Azərbaycanda neft çıxaranda bu ölkə təhlükəli deyildi, amma "Arsenal"ın 3 oyungusu Azərbaycana geləndə təhlükə yadlarına düşür. Nəyə görə Azərbaycan dünyadan ən təhlükəsiz məkanı elan olunanda bu barədə məsələlər yadlarına düşmürdü? Azərbaycan üzərində Əfqanistana yüksək təhlükəsizlik problemlər yox idi, antiterror eməliyyatları çərçivəsində ABŞ-a hava məkanı verəndə hava şəffaf idi. İndi nə oldu iki futbol komandası Azərbaycanda oynayanda hava "tutulur"?"

Komitə sədri bu prosesdə rüsumların qarşısını alaq!"

Deputatlardan qanun layihəsinə sərt təpki

Milli Məclisdə "Dövlət rüsumu haqqında" və "Təhsil haqqında" qanunlara dəyişiklik edilməsi, rüsumların kəskin şəkildə artırılması deputatları nəzəri saldı

azərbaycanlıların da yer aldığı vurğuladı: "Səpi özümüzdən olan baltalar 5 manat pulun əvəzində ölkəməz qarşı çıxış edirlər. Bunlar biz münasibətini bildirməliyik. Azərbaycan Avropanın ən yaxın tərəfdasıdır, 20 milyardlıq layihə həyata keçirilib. Bunu kənara qo'yub başqa detallardan tutub yalan informasiya yayırlar. Bu gün internet məkanının imkanlarını istifadə edib Azərbaycanın əleyhinə təbliğat aparırlar. Elə bil bunların düməsi eyni məkandan basilıb, eyni vaxtda başlayıblar. İmkan verə bilmərik ki, bunlar Azərbaycan prezidentinin siyasetini, Azərbaycan xəqinənin milli maraqlarına xələ getirirsən. Bizi sinəmizi qabağa verib bunlara cavab verməliyik".

Deputat Hikmet Məmmədov da S.Novruzovun dediklərini müdafiə etdi. Dedi ki, hər bir normal azərbaycanlı işğalçı ölkənin baş nazirinə qarşı aksiyalar keçirməlidir, Azərbaycan prezidentinə qarşı deyil.

Z.Əsgərov ise öz növbəsinde dedi ki, bu kimi böhtən kampanyaları əvvəller də olub və bu, yenilik deyil.

"Dövlət rüsumu haqqında" və "Təhsil haqqında" qanunlara dəyişiklik edilməsi ilə bağlı layihədə rüsumların kəskin şəkildə artırılması isə deputatların sərt etirazına səbəb oldu. Qeyd edək ki, layihələrə görə, təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumu müəyyənəşdirilir və burada 15-20 min manatlıq rüsumdan səhəb gedir.

Deputat Qüdrət Həsənquliyev məktəbə-qeder tehsil müəssisələrinin açılmasına görə böyük məqdarda rüsum tələb olunmasının doğru olduğunu deymədi. Dedi ki, əslində belə müəssisələr açmaq istəyən şəxslər güzəştərlə tətbiq edilməlidir.

Deputat Fərəc Quliyev dedi ki, Azərbaycanda rus dilində təhsil alanların faizi 5 faizə çatıb: "Çox təessüflər olsun ki, Türkiye filmini yandaya tərcümə edirlər, amma rus dilində tələviyallarda filmlər, verilişlər verendə tərcümə edilmiş".

Deputat Asım Mollazadə də



rüsumlarının yüksək olmasını doğru deymədi: "Dövlət rüsumlarının artırılması dövlət bacısının apardığı siyasetə ziddir və sahibkarlıq fealiyyətinə zərbdür. Eyni zamanda bu, təhsilin keyfiyyətinə və inkişafına zərbədir! Bu, həm de bununla təhsil sisteminde olan qüsurları ört-basdır edirik. Bu gün dövlət bütçəsində hərbi sahədən sonra ən çox vəsait təhsilsə ayrırlar. Ancaq belə görünür ki, vəsait ünvanına qatırm. Mən bu təkliflərin əleyhinə çıxış edəcəyəm və çox xahiş edirəm ki, biz bu rüsumların qarşısını alaq!"

Deputat Əflatun Amaşov dedi ki, kimse özəl müəssisə yaradırsa, bundan qazanc götürməyi də nəzərdə tutur: "Ancaq gəlin nəzərə ala q ki, burada səhəbət təhsildən gedir. Məhz buna görə də təhsil müəssisəsinin akkreditasiyaya görə dövlət rüsumunun tətbiqinə diqqətə yanaşmağı təklif edirəm. Hesab edək, bir sahibkar istəyir ki, təhsil müəssisəsi açsın. Nəyə görə ondan akkreditasiya üçün pul tutulmalıdır? Axi bu adam vəsaitini hansısa şadlıq sarayı açmaq deyil, təhsilə yönəldirir.

Deputat Eldar Quliyev da eyni təşəbbüsle çıxış etdi. Deputat Məlahət İbrahimqizi da hemkarlarının fikirlerini müdafiə etdi: "Bu layihə dövlətə, prezidentimizin apardığı siyasetə tamamilə ziddidir. Bu gün prezidentimizin fərmani ilə sahibkarlara güzəşt edilir. Belə olun təqdirde belə bir qanun layihəsinin Məclisə gəlməsi şübhəlidir. Mən bu layihənin əleyhinə çıxış edəcəyəm".

Məclisin plenar iclasında çıxış edən komitə sədri Ziyad Səmedzadə dedi ki, bununla bağlı təsdiq olunsun: "İkinci oxunuşa qədər uyğun forma tapaq, ciddi müzakirə edək".

Deputat Eldar Quliyev da eyni təşəbbüsle çıxış etdi.

Prinsipcə onun istəyi bəşəridir. Düşünürəm ki, her hansı dövlət rüsumundan ümumiyyətə səhəb getməməlidir. Sadəcə nəzəret edilməlidir ki, keyfiyyəti təhsil olsun və mövcud qanun-vericilikdən irəli gələn tələblər gözlənilsin. Buna da nəzarəti təbii müvafiq dövlət qurumları edəcək. Digər tərəfdən, əgər akkreditasiya ilə bağlı dövlət rüsumu tətbiq edilirsə, hesab edirəm ki, qanun layihəsindəki rəqəmlər günümüze adekvat deyil. Rəqəmlər 3-15 min manat arası deyir. Bu, həddən artıq çoxdur. Onların müəyyənəşməsində nələr, hansı parametrlər əsas götürülür, məlum deyil. Yeni layihənin 32-1.8 bəndində göstərilən kimi, təhsil fealiyyətini həyata keçirən digər qurumlar nə üçün akkreditasiyaya görə 15 min manat ödəməlidirlər? Həq olmasa, bu rəqəmlərə yenidən baxılsın".

Deputat Məlahət İbrahimqizi da hemkarlarının fikirlerini müdafiə etdi: "Bu layihə dövlətə, prezidentimizin apardığı siyasetə tamamilə ziddidir. Bu gün prezidentimizin fərmani ilə sahibkarlara güzəşt edilir. Belə olun təqdirde belə bir qanun layihəsinin Məclisə gəlməsi şübhəlidir. Mən bu layihənin əleyhinə çıxış edəcəyəm".

Məclisin plenar iclasında çıxış edən komitə sədri Ziyad Səmedzadə dedi ki, bununla bağlı təsdiq olunsun: "İkinci oxunuşa qədər uyğun forma tapaq, ciddi müzakirə edək".

Komitə sədri Isa Həbibbəyli de təklif etdi ki, qanun ilk oxunuşda olduğu kimi qəbul olunsun: "İkinci oxunuşa qədər uyğun forma tapaq, ciddi müzakirə edək".

Deputat Eldar Quliyev da eyni təşəbbüsle çıxış etdi.

kim bize torpaqlarımızı almağa qoymur, Rusiya, Fransa, ya mason qoymur? Ömr boyu öz atasına aq olan erməni bizim torpaqları işğaldə saxlayır. Buz bələni balalarımızı saxlamalıyıq? Biz torpaqlarımızı azad etməliyik!"

Deputat Fərəc Quliyev də hemkarının fikirlərini müdafiə etdi: "Sovet dövründə kənd təserrüfatı məqsədilə gürçülərə 20 min hektar torpaq vermişik. Komissiya bu məsələni də qaldırmalıdır. Buz başqa məsələlərde də dişli siyaset yürütməsek, hər kücədən keçən üstümüze geləcək. Gürçülər Şah Abbas məscidinin vəziyyətinə də baxınlılar. Əger bunlar belə iddialar irəli sürsə, onda gərk bı də məsələ qaldıraq ki, Tiflis Azərbaycanın ərazisindən və gürçülər orda çıxmılardı".

Deputat Qənirə Paşayeva dedi ki, gürçü həmkarları ilə parlamentdə dostluq qrupları çərçivəsində görüşüb və öz fikirlerini onlara çatırdı: "Biz Gürcüstan parlamentində, gürçü televiziyalarından da ədaletliliyin yanaşmaların səslənməsinə gözləyirik. Lakin dedilər ki, biz bu fikirlerin səslənməsinə heç bir təsir göstərə bilmərik. Bu, çox təessüf doğurur". Q.Paşayeva dedi ki, bu abidə David Qareci deyil, Keşikcidağ abidəsidir: "Bu abidə heç vaxt, nə Çar Rusiyası, nə sovet dövründə Gürçüstana məxsus olmayıb, Azərbaycana məxsus olub. Bütün üçün də Borçalı, Tiflis çox həssasdır. Azərbaycan dövləti Gürçüstana mənasibətlərin həzərətindən inkişafına önem verib. Amma Azərbaycan əleyhinə fəallaşan qüvvələr bilməlidir ki, tarixi mədəni abidələrimiz biziñcümən çox həssas məsələdir. Buz eminik ki, bu məsələ Azərbaycanın milli maraqları çərçivəsində öz həllini tapacaq".

Deputat Tahir Kərimli Gürçüstən-Azərbaycan sərhədində Keşikcidağ məbədi etrafında gəden müzakirələrdən bəhs edərək dedi ki, Azərbaycan və Gürçüstana məxsus olmayıb, Azərbaycana məxsus olub. Bütün üçün də Borçalı, Tiflis çox həssasdır. Azərbaycan dövləti Gürçüstana mənasibətlərin həzərətindən inkişafına önem verib. Amma Azərbaycan əleyhinə fəallaşan qüvvələr bilməlidir ki, tarixi mədəni abidələrimiz biziñcümən çox həssas məsələdir. Buz eminik ki, bu məsələ Azərbaycanın milli maraqları çərçivəsində öz həllini tapacaq".

Deputat Nəsib Məhəmməliyev də Azərbaycana qarşı iddiaların əsasız olduğunu bildirdi: "Gürçüstən daxilində, o cümlədən parlamentində Azərbaycanı istəməyən millətlər var. Mən hesab etmirəm ki, çox yaxşı və Azərbaycan xalqı qərşidür. Ama onlar bunun qarşılığında bizi təhqiq etdilər. Dedilər ki, siz Orta Asiyadan gelmisiniz. Əvvələ, Azərbaycan xalqı bu erazilərin daimi sakinləridir. Ona qalsa, gürçülər özləri də deyirlər ki, Misirdən geliblər. Diger tərəfdən, bizim də Gürçüstən erazisində çoxlu abidələrimiz var, amma iddia etmirik". T.Kərimli dəhə sonra dedi: "Biz tarixən Rusyanın əli ilə torpaqlarımızı itirmişik. Dünənədən 210-dən artıq dövlət var. Amma Azərbacan yeganə dövlətdir ki, bütün sərhədləri özünü keçmiş eraziləri ilə həmsərhəddir. Ağacı, mənim də ürəyində qorxu var ki, birdən bu komissiya güzəşt edər gürçülər. Güzəşt etmək lazımdır. Konstitusiyamızı pozmağa heç kimə icazə vermək olmaz! Biz Gürçüstənla dostluğumuzu davam etdirməliyik, amma erazilərimizi də güzəştə getməməliyik!"

T.Kərimli Ermənistənin baş nazirinin Şuşadakı meymunluğunda toxundu: "Paşinyan siyasi əlaqəsizlərin ən yüksək nümunəsini göstərərək bize yanlı-qındılıq verir. XİN desin ki,

□ **Elşad PASASOV,**
"Yeni Müsavat"

Artıq bir neçə gündür ki, Azərbaycan Yaziçilərinin balansında yerləşən, kafe kimi icarəyə verilen "Hot Room Club" ətrafında gedən qalmaqla səngi-mir. Xatırladaq ki, əvvəlcə müxtəlif mətbuat orqanlarında həmin klubda gecə saatlarında striptiz-şou göstərildiyi barədə məlumatlar yayıldı. Nöticədə AYB yenidən qmaq obyektinə əvərildi və bununla bağlı qalmaqla səngiməş qurumun mətbuat katibi Xəyal Rza məsələ ilə bağlı olay olacaq açıqlama verdi. Belə ki, o, məsələ ilə bağlı "Yeni Müsavat"ın əməkdaşına dəmirşəkən bildirib ki, striptiz-şou göstərilen klubdan gələn gəlirlə qurumda maaşı az olan əməkdaşlara yardım edilir, yazıçılardan kitab təqdimatlarına, çaplarına və digər bu kimi işlərə dəstek verilir:

"Yeni maaşları az olan insanlara eləvə yardım lazımlı olan zaman həmin vəsaitdən istifadə edirik. Burada aylıq maaşı 180 manat olan insanlar var. Elə menim özüm də oradan gələn puldan yardım alıram. 2017-ci ildə "26" kafesi bağlandıqdan sonra biz icarəyə verməyə şəxs tapana qədər maddi problem yaşıdır".

Bu məsələ bir suali ortaya çıxarı - AYB dövlət tərefindən bu quruma ayrılan vəsaiti hansı məqsədlər və kimlər üçün xərcleyir?

Öncə onu qeyd edək ki, məlumatata görə, 2012-2013-cü illərə qədər hər il dövlət bütçəsində AYB-yə 500 min manat vəsait ayrıldı. Lakin sonralar bu vəsait bir qədər də artırı-



Rəşad Məcid: "O klubdan gələn gəlir AYB-də az maaş alan işçilərə, kitab çapına verilir"

Aqil Abbas: "Məndən olsa, oranı restoran və ya yeməkxana edərdim..."

lib. Hazırda qurumun bütçəsi 1 milyondan yalnız bir qədər azdır. Ölkə prezidentinin "Yaradılıqlı ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı eləvə tədbirlər haqqında" sərəncamına əsasən, 2019-cu il dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yaziçilər Birliyinə 800 (səkiz yüz) min manat vəsait ay-

rılıb. Beləliklə, quruma birde-filik maliyyə yardımını demək olar ki, onun illik bütçəsi də-yerindədir. Bəs niyə bu gün qurumun işçiləri striptiz-şou göstərilən klubdan gələn gəlin ümidiqə qalıb?

Məsələ ilə bağlı AYB-nin mövqeyini öyrənməyə çalışsaq da, qurumun mətbuat katibi Xəyal Rza bu haqda danişmaq istəmədiyi bildir-

di.

AYB-nin katibi Rəşad Məcid isə "Yeni Müsavat" açıqlamasında bildirdi ki, quruma ayrılan 800 min manatın hansı məqsədlərə yönənləməsi ilə bağlı mətbuat orqanlarında məlumat yerləşdirilib. Həmin məlumatlarda qeyd olunub ki, bu il AYB-nin 85 illik yubileyi keçiriləcək və vəsait əsasən bu tədbire yönələcək. Rəşad Məcid gecə klubundan gələn gəlirdən həqiqətən də qurumda maaşı az olan əməkdaşlara yardım edildiyini deyib: "Bildiyiniz kimi AYB-nin aşağı hissəsindəki klub arendaya verilib. Əvvəl-lər həmin məkan "26" adlan-dıqdan onu bağlatdırıllar, hay-küy düşdü. Eşitdiyime görə, bu günlərdə oradan bir video paylaşılib, o da deyilən görə 8 ay bundan əvvəl ora gəlmış ukraynalı müğənninin performansı olub. Həmin vi-deoya baxmamışam, amma deyilə görə, deyildiyi qədər də striptiz-şou olmayıb. İndi ora gecə klubudur. Əlbəttə ki,

belə klublar şəhərin mərkəzində olanda daha çox pul verirlər. O puldan da gələn vəsait də az maaş alan işçiləre, kitab çapına verilir. Pribalika ölkələrində də belə bir təcrübə var, araq və siqaret-dən gələn gəlin müyyəyen fəizi mədəniyyət məsələlərin təbliğinə sərf olunur".

AYB-nin üzvü, deputat Aqil Abbas isə məsələyə bu cür mövqə bildirdi: "Onu bili-rəm ki, AYB maaşı az olan işçilərinə, ehtiyacı olan müyyəyen adamlara yardım edir. Qaldı ki, o gecə klubunun arendaya verilməsi məsələsinə, eger qurum oranı aren-daya veribse, heç kim buna irad deyə bilməz ki, "niyə belə etmisiz?" Əvvəl kafeni bağladırlar ki, adı "26"-dır və sairə. Qaldı klubda striptiz-şou göstərilməsinə, bununla bağlı aidiyəti qurum-lar maraqlanmalıdır ki, orada əlaqəsizliq var, ya yox? Am-

□ Xalida GƏRAY,
"Yeni Müsavat"

Azadlığa çıxan siyasi fəallar nə iş görür?

Əli İnsanov partiya qurur, Fuad Qəhrəmanlıya xəbərdarlıq olunub, Qiyyas sərhəddə saxlanıb, sonra buraxılıb, NIDA-çılar Tiflisdə gəzir

Prezidentin imzalandığı son əvvəf fərmanı ilə azadlığa çıxan siyasi fəallar 3 aya yaxındır, ki, adaptasiya dövrü keçirlər.

Onlardan kimisi aktiv siyasi fəaliyyətini bərpa edir, kimisi istirahətdədir, kimisi media sahəsində işini davam etdirir.

"Yeni Müsavat" xəber verir ki, azadlığa çıxan 52 siyasi məhbusların başında gələn sabiq sehiyye naziri Əli İnsanov partiya qurur.

O, həbsdən çıxdıqdan sonra siyasi fəaliyyət göstərəcəyini bildirib, müxalif təməyllü partiya təsis edəcəyini açıqlayıb.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da siyasi fəaliyyətinə bərpa edib. O, bu günlərdə Bakı Şəhər Baş Po-lis İdaresinde İctimai Təhlükəsizlik İdarəsinə çağırılıb.

İdarənin rəisi F.Qəhrəmanlıya çıxışlarında və yazılarında ölkədə sabitiyyə təhlükə yaranan, insanları razılaşdırılmamış etirazlara təhrir edən fikirlərin olduğunu, dövlətçiliyə zidd mövqə tutduğunu bildirib, rəsmi xəbər-



Əli İnsanov



Fuad Qəhrəmanlı



Gözəl Bayramlı

darlıq edib. AXCP sədrinin müavini Gözəl Bayramlı isə sosial şəbəkədə statuslar yazmaqdadır.

Həbsdən çıxan NIDA-çılardan İlkin Rüstəmzadə, Bayram Məmmədov, Qiyyas Bayramov və Elgiz Qəhrəman hazırlıqda Tiflisə gəzməyə gediblər.

Sərhəd Xidməti Qiyyas İbrahimov Azərbaycan-Gür-cüstan sərhəddində saxlayıb. Hərəkatın koordinatoru Samir Əsədli bildirib ki, sərhədçilər Səfərberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tətbiq etdiyi qadağaya əsaslanıblar.

Qadağaya onun herbi biletini

qeydiyyata alınmadığına görə tətbiq edilib. Lakin Q.İbrahimov bu yaxınlarda məhz bu hərbi biletin əsasında passport alıb. Bir neçə saat sürən uzun yoxlamadan sonra onu ölkədən buraxıblar.

Jurnalist Fikret Fəramezoglu rəhbəri olduğu ja-maz.info saytında geopolitik proseslərlə bağlı analistik mə-qalələrlə çıxış edir, bloger Mehman Hüseynov aktiv şə-kildə fəaliyyətdədir.

Eldar Sabiroğlunun övladı, keçmiş müstəntiq Rüfət Səfərovun da azadlığa buraxılandan sonra diqqət çəkən addımları olmayıb.

Bəzi hüquq müdafiə təşkilatlarının hesabatına görə, Azərbaycanda siyasi məhbus problemi yənə də köklü həllini tapmayıb.

Yaxın gələcəkdə Seymour Həzi cəza müddətini başa vurub, azadlığa çıxacaq, Əfqan Muxtarlı, Asif Yusiflinin məhkəmə qərarları ilə azad olunacağı gözlənilir. Ümumiyyətlə dənə də 70 siyasi məhbus olduğu iddia edilir.

Hökumət isə bildirir ki, Azərbaycanda siyasi məhbus yoxdur, hansısa fəal şəxslər konkret cinayət əməllərinə görə cəzalandırıblar.

□ Emil SALAMOĞLU,
"Yeni Müsavat"



Hüquq müdafiəcisindən amnistiya anonsu

Novella Cəfəroğlu: "Həbsxanadakı siyasilərin maddələri ora düşəcək"

28 may Respublika Günündə əfv sərəncamının verilməyəcəyi dəqiqləşib. İndi isə gözələr gələn 15-nə, yəni Qurtuluş Günündə dəyişib. Ölkə iqtidarı Avropa İttifaqı ilə bağlayacaq saziş ərefəsində əfv sərəncamı imzalayıb, həbsxanadakı siyasi məhbusları azad edəcəyi və birdəfəlik bu problemi aradan qaldıracağı deyilir.

Hətta hazırda siyasi məhbuslarla həbsxanalarda görüşlərin keçirildiyi bildirilir. Hüquq müdafiəçilərinin və daha mühüm şəxslərin siyasilərlə görüş üçün həbsxanalara getdikləri qeyd olunur. İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu siyasi məhbuslarla görüşlərin keçirildiyini təsdiqlədi: "Əfv barədə biz də eşitmışik. İndi bu məlumatların nə dərəcədə doğru olub-olmadığının şahidi olacaq. Belə məlumatlar yayılıbsa, demək haradasa nəsə var. Siyasi məhbuslarla görüşlər olur. Həmkarlarımız da siyasilərlə həbsxanada görüşürler. Telefon vasitəsilə də əlaqə saxlayırıq. Siyasi məhbusların özləri də bize zəng edirlər. Bize nə çox zənglər də həbsxanalardan gəlir".

Hüquq müdafiəçi amnistiya anonsunu verdi: "Əfvin olacağını konkret deyə bilmərəm, bəlkə amnistiya verilsin. Bu olarsa, həbsxanadakı siyasilərin maddələri ora düşəcək. Əfvin birmənli olmayacağına da demək olmaz. Sadəcə mənə elə gelir ki, amnistiya verilə bilər".

□ Cavanşir ABBASLI,
"Yeni Müsavat"

Azərbaycan Avropa Birliyi ilə (AB) tərəfdaşlıq sazişini imzalamadı. Müxalifət hesab edir ki, bu saziş demokratik dəyərlərə xidmət edəcəkdir. Söhbət azad seçkilərin keçirilməsi, şəffaflığın təminatı, medianın müstəqilliyi, müxalifətə geniş imkanlar yaradılmasından gedir. Müxalifət liderləri yeni saziş layihəsinde insan hüquqlarının və Dünya Ticarət Təşkilatına üzvlük məsələsinin daha prioritet məsələ kimi oksini tapmasını isteyir.

sələ ərazi bütövlüyüümüzün tənimsiz ilə bağlıdır: "Azərbaycan spekuliyasiyaların əleyhinədir. Bilirsiniz ki, Avropa Birliyində ərazi bütövlüğümüzü tənimamaq bərədə bəyannaməni tekce Mogerini imzaladı. Müxalifətin işə guya sənəddə insan hüquq azadlıqları, sərbəst toplaşma azadlığı bərədə hakimiyyəti qane etməyən məqamlar olduğunu söyləməsi siyasi spekulyasiyadır. Qeyd etməliyəm ki, prezident İlham Əliyevə Avropa İttifaqında ciddi diqqət var idi. Qurumun prezidenti Donald Tuskin cənab

N.Cəferlinin fikrincə, mayın 13-də Brüsseldə bəyanat imzalanı bilerdi ki, bu da olmayıb: "Sənədin imzalanmaması təkcə insan haqları, demokratiya məsəlesi deyil. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü, qanunvericiliyin Avropa standartına uyğunlaşdırılması və s. məsələlər var. Gec-tez bu sənəd imzalanacaq. Burada Rusiya faktoru öncəkiliyər. Təbii ki, bu amili istisna etmək olmaz. Lakin nəzərə almaliyiq ki, Rusiyanın tam himayəsində olan Ermənistən bu saziş imzalayıb. Bu baxımdan

naməsindən fəqli olaraq sazişdə Azərbaycanın ərazi bütövlüyü vurğulanacaq". Qeyd edək ki, Azərbaycan-AB münasibətləri 1991-ci ilde yaranıb. 1996-ci ilde imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edir. AB Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur. Rəsmi məlumatlara görə, 2016-ci ilin yanvar-sentyabr ayı göstəricilərinə əsasən AB-nin Azərbaycanın xarici ti-

III

II

**Samir SARI**

Avropa Birliyi ilə sazişinin sonunda bağlandı biler - razılışdırılmayan nə qaldı?

baglandı biler - razılışdırılmayan nə qaldı?

Elman Nəsimov: "Müxalifətin sazişdə hakimiyyəti qane etməyən məqamlar olduğunu söyləməsi siyasi spekulyasiyadır"

Natiq Cəfərli: "Sənədin imzalanmaması təkcə insan haqları, demokratiya məsəlesi deyil, 90 faiz razılışdırılabilir"

Elxan Şahinoğlu: "Narahat olmağa dəyməz, saziş üzərində son tamamlama çalışmaları gedir"

AB ve Azərbaycanın bağlayacağı saziş layihəsinin mətni hələ ictimaiyyət üçün açıqlanmayıb. Amma AB-nin "Şərq Tərəfdaşlığı" programı çərçivəsində ölkələrlə imzaladığı sazişlərə siyasi, iqtisadi, ticarət, enerji, regional təhlükəsizlik və münaqişələrlə bağlı məsələlər daxil edilib.

Sənədlərdə siyasi sahədə əməkdaşlıq önəmlü yer tutur. Sazişlərdə yerli mehsulların Avropa İttifaqı bazarlarına çıxışının yaxşılaşdırılması üçün ölkələrin qanunvericiliyinin və prosedurlarının AB-nin ən mühüm beynəlxalq ticarət norma və standartlarına uyğunlaşdırılması nəzərdə tutulur.

İnsan hüquqları və ümumiyyətdə fundamental azadlıqların Avropa dəyərlərinə uyğunlaşdırılması üçün real islahatların aparılması bütün sazişlərin ana xəttini təşkil edir. Müxalifətin fikrincə, rəsmi Bakının AB ilə sazişə can atmamasının səbəbi sənəddəki bəndləri, öhdəlikləri yerinə yetirməkdə məraqlı olmamasıdır.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsimov "Yeni Müsavat"a bildirdi ki, AB Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin bütün detalları razılışdırılmışdır. Onun sözlərinə görə, sənədi Azərbaycan dövləti hazırlayıb: "Avropa İttifaqının işə öz yanaşması var. Artıq iki ildir ki, sənədin hazırlanması istiqamətində iş gedir və bir çox məsələlər razılışdırılmışdır. Xarici İşlər Nazirliyi də mövqeyini öncədən ifadə etmişdi ki, mayda sazişin imzalanması gözlənilmir. Ona görə də müxalifətin bu mövqeyinin əsası yoxdur. Çünkü sənəddə iqtisadi, ticarət, humanitar, təhlükəsizlik, demokratiya məsələləri əhatəli şəkildə öz əksini tapıb, hərəkəfi bir sənəddir. Bu sənədi tələsik imzalamama sonra münasibətlərdə problemlər yarada bilər".

Deputat qeyd etdi ki, Azərbaycan üçün fundamental mə-

caret dövriyyəsində payı 37,12% (4.730 milyard ABŞ dolları) təşkil edib. AB Azərbaycanın ixracda 45,87% idkaldı, isə 27,89% payla en böyük ticarət tərefdaşdır. AB-nin Azərbaycana ixracı əsasən maşınçayırma və nəqliyyat avadanlıqa-



presidentlə səhəbət edərkən digər ölkə rəhbərlərinin onlar seyr etməsi, ziyaftədə cənab İlham Əliyevin onun yanında əyləşməsini istəməsi siyasi mənəsi olan münasibətdir. Azərbaycanın Avropa üçün gərəkli partnyor olmasına fərqlindərlər. Ona görə də sənədin imzalanmasının texniki məsələləri qalıb. XİN bildirib ki, əsaslı iş gedir və sazişin yaxın zamanda bağlanması gözlənilir.

REAL Partiyasının İdare Heyətinin üzvü Natiq Cəfərli "Yeni Müsavat"a bildirdi ki, AB ilə sazişin mayda imzalanacağı ehtimalı əvvəlcədən az olub. Onun sözlərinə görə, Brüssel görüşlərində də o nəticəyə gelmişdi ki, mayda saziş bağlanmayıcaq.

"Bu mənada sazişin imzalanmamasını Azərbaycan mediasının təccübələ qarşılıması anlaşılmazdır. Çünkü sazişdəki müddecların 90 faizi razılışdırılıb, yerde qalan 10 faiz işe Avropa Parlamentinə seçkilərdən sonra həllini tapacaq. Bizim gözləntimiz budur ki, ilin sonuna qədər bu saziş bağlanacaq", - deyə REAL rəsmisi qeyd etdi.

Avropa Parlamentinə seçkilərdən sonra danışçıların yeni mərhəlesi başlayacaq və yerde qalan 10 faiz də razılışdırılıb saziş bağlanacaq. Eyni zamanda, QHT qanunvericiliyi ilə bağlı məsələ qarşıda dayanır. Bizde qanun çok sərtləşdirilib, şəffaflıq itib. QHT qanunvericiliyi liberal olmalıdır".

Politoloq Elxan Şahinoğlu isə yazıb ki, Brüsseldəki xoşaqlıq hadisəyə baxmayaraq, Azərbaycanla AB arasındakı münasibətlərdə gərginlik gözənlənilir: "Azərbaycan rəsmilərinin də söylədikleri kimi, Avropa Birliyi ölkələri Azərbaycanın əsas tərəfdaşları arasında yer alıb. Azərbaycanın ticarət apardığı ölkələr sırasında Avropa dövlətləri ilk sıralarda qərar tutublar. Tikintisi başa çatmaqdə olan TAP boru xətti ilə daşınacaq qazımızın da son ünvanı Avropadır. Brüssel görüsü ilə bağlı ərazi bütövlüyü bəndi müzakirə predmetinə çevriləsə də, aylardır əsas mövzu AB ilə Azerbaycan arasında strateji sazişin imzalanmasıdır. Narahat olmağa dəyməz. Saziş üzərində son tamamlama çalışmaları gedir. Ve "Şərq Tərəfdaşlıq Programının" bəyan-

ri, Azərbaycanın AB-yə ixracı əsasən neft və qaz olub (ümmümi ixracın 98%).

Çənub Qaz dəhlizi layihəsi ticarət əlaqələrinin inkişafına yeni tekan verəcək. Belə ki, lajihəyə əsasən qaz kəməri vəsiti ilə ilkin mərhələdə Avropa ölkələrinə ildə 10 milyard kubmetr qaz nəql edəcək. AB isə Azərbaycanda onlara program həyata keçirib, belə proqramların hazırda 10-u davam edir, biri isə hazırlanmışdır.

Təşkilat Azərbaycandakı fealiyyətində 4 istiqamətə xüsusi diqqət yetirir: təhsil və gənclərin inkişafı, səhiyyə, regionların inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi. AB-Azerbaycan münasibətlərində əsas prioritet iqtisadi və enerji sahəsidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində əvəzsiz tərəfdaş kimi çıxış edir və rəsmi Bakının təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi 2020-ci ildə başa çatdırılacaq. Bununla yanaşı, Azərbaycan AB-nin nəqliyyat sahəsində də əhəmiyyətli tərəfdaşdır.

□ **Emil SALAMOĞLU,**
"Yeni Müsavat"



???

??

Zamin HACI
zaminhaci@gmail.com

ABS-in Azərbaycan-dakı sefi-ri Li Litzenberger bu həftə qeyd olunan NATO-un yaradılmasının 70-ci ildönümü və təşkilatın Azərbaycanla apardığı vacib tərəfdaşlıq barədə fikirlərini açıqlayıb.

Səfir çıxışına "NATO təşkilatının 70-ci ildönümü münasibətində təbrik edirik!" sözləri ilə başlayıb.

Onun ABŞ-in Azərbaycandakı Səfirliyinin facebook səhifəsində yayımlanmış nitqində deyilir:

"Bu həftə NATO-nun yaradılmasının 70-ci ildönümünü qeyd edirik. NATO-nun yaradılmasının səbəbi təşkilata üzv dövlətlərin demokratiya, fərdi azadlıq, qanunun alılıyi prinsipləri zəminində qərarlaşan azadlığını, birgə mirasını və mədəniyyətini qorumaqdır. Sözügedən missiya 1949-cu ildə olduğu kimi, bu gün də vacibliyini itirməyib və bu missiyanın həyaya keçirilməsi yalnız NATO üzvlərinə deyil, digər dövlətlərə də bəhre verir.

NATO ilə tərəfdaşlıq Azərbaycanın Əfqanistana göndərdiyi hərbçilər və təchizat marşrutları, qlobal terrorçuluğa və narkotik daşınmalarına qarşı aparılan fəaliyyətdə verdiyi töhfələrə əksini tapır. Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşdır. Bu tərəfdaşlıq Azərbaycanın Əfqanistanda təhlükəsizliyin dəstəklənməsi üçün göndərdiyi hərbçilər və təmin etdiyi təchizat marşrutları, həmçinin Azərbaycanın qlobal terrorçuluğa və narkotik daşınmalarına qarşı aparılan fəaliyyətdə verdiyi töhfələrə öz əksini tapmışdır.

ABŞ-in Azərbaycandakı Səfirliyində çalışdığımız zaman biz dövlətimizin NATO çərçivəsində tərəfdaşı qismində birgə işləmələri və dünyada sülhün, sabitliyin qorunması namına fəaliyyət göstərmələri üçün yeni imkanlar axtarırıq".

Ekspertlər isə bildirir ki, Azərbaycan-NATO münasibətləri tam konstruktiv mərcada və heç bir ziddiyət yaratmadan inkişaf edir. Belə ki, Azərbaycan 2003-cü ildən bu yana NATO-nun Əfqanistanda həyata keçirilən əməliyyatlarına töhfə verir. Azərbaycanın 120 nəfərlik heyəti Alyansın Əfqanistandakı "Qətiyyətli Dəstək" missiyasının tərkibində xidmət edir. Eyni zamanda, hava və quru tranzit, müxtəlif treninqlər, humanitar mənə təmizləmə və Əfqan Ordu-su üzrə Etimad Fonduna maliyyə töhfələri ilə də dəstək həyata keçirir.

Bu cür əməkdaşlığın perspektivi haqqında NATO rəhbərliyi dəfələrlə fikir bildi-

rib. Son olaraq, təşkilatın baş katibi Yohan Stoltenberq deyib ki, "Bakı-Tbilisi-Qars NATA-nun Əfqanistanda "Qətiyyətli Dəstək" missiyasının təhlükəsizlik təhdidləri və uğuruna mühüm töhfə verir". O, bu fikri 2019-cu ilin aprelin 3-4-de Vaşinqtonda NATO məsələlər üzrə praktiki əməkdaşlıqları işlər nazirlərinin növbəti

baycan NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülh və dəstekləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurgusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-səhərində əməkdaşlıq niyyəti ni ifadə edir.

Azərbaycan 1994-cü ilin 4 mayında NATO-nun "Sülh namına Tərəfdaşlıq" programına qoşulub. Xarici İşlər Nazirliyinin Azərbaycanın NATO-nun Sülh namına Tərəfdaşlıq programına qoşulmasının 25

ABS səfiri Azərbaycan-NATO tərəfdaşlığını qiyamətləndirdi

NATO ilə əməkdaşlıq Əfqanistandan başqa hansı istiqamətləri əhatə edir?



illiyyine dair yaydıgı bəyanatda isə deyilir ki, Şimali Atlantika Müqaviləsi Teşkilatının Sülh namına Tərəfdaşlıq programına qoşulmasından etibarən Azərbaycan Alyans ilə möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub. NATO ilə əməkdaşlıq Azərbaycanın xarici və təhlükəsizlik siyasetinin vacib istiqamətlərindən biridir. Azərbaycan NATO ilə tərəfdaşlığını bütün Avro-Atlantik məkanında təhlükəsizlik, sabitlik və tərəqqiye töhfə vermək vasitəsi kimi görür. NATO ilə 25 illik əməkdaşlıq SNT Çərçive Sənədinin və BMT Nizamnaməsinin ortaq dəyər və prinsiplərinə, əlxüsus dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyüne hörmət edilməsi öhdəliyinə söykənib.

Sənəddə həmçinin deyilir ki, Azərbaycan NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlərlə bağlı müntəzəm siyasi dialoqa böyük önem verir və Alyans ilə müxtəlif məsələlər, xüsusilə də sülhməramlı əməliyyatlar və müdafiə islahatları üzrə praktiki əməkdaşlığı yüksək dəyərləndirir:

"Azərbaycan və NATO sülhməramlı əməliyyatlar sahəsində möhkəm tərəfdaşlığı malikdir. Azərbaycan NATO-nun rəhbərlik etdiyi və BMT Təhlükəsizlik Şurasının mandatı esasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara ilk töhfə verən ölkələrdəndir. Azərbaycan Avro-Atlantika ərazisində və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyin qorunması məqsədilə "Sülh namına Tərəfdaşlıq" çərçivəsində elde etdiyi nailiyyətlərə əsaslanaraq və onun prinsiplərinə və məqsədlərinə uyğun olaraq, NATO ilə işləməyə davam etməkdə qətiyyətlidir.

□ **Etibar SEYİDAĞA,**
"Yeni Müsavat"

Cəx Respublikası Azərbaycanda müxtəlif layihələrin maliyyələşdirilməsi, həmçinin müdafiə sənayesi məhsullarının istehsalının təşkilində maraqlıdır. Bunu "İnterfaks-Azərbaycan" Cəxiya Deputatlar Palatasının sədri Radek Vondraček deyib. "Cəxiya bankları iri maliyyə vəsaitinə malikdirlər və onları yatırıma hazırlıdırlar. Azərbaycan çox yaxşı nüfuza malikdir, niyə istehsal burada təşkil olunmasın", - deyə o bildirib.

Onun sözlerinə görə, 2015-ci ildən Bakı və Praqa Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalının təşkilinə dair danışçılar aparır: "Düşünürəm ki, hərəkətə keçməyin zamanı çatıb".

O malumat verib ki, xüsusiylə hazırlıda "Ceska Zbrojovka" xaricdə layihələr həyata keçirir, Azərbaycanda da istehsal təşkil edə bilərdi: "İstehsal olunan məhsullar həm yerli, həm də regional bazar üçün nəzərdə tutulur".

Bununla bağlı mayın 17-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan Cəxiyanın "Ceska Zbrojovka Group SE" şirkətinin idarə heyətinin sədri və prezidenti Lyubomir Kovarikin başçılıq etdiyi nümayəndə heyəti ile görüşüb.

Nazirlikdən azvision.az -a verilən məlumatə görə, nazir müavini Azərbaycan ilə Cəxiya arasında ikitərəfli münasibətlərin yüksək seviyyəde olmasına məmənluğunu ifadə edib. Qurumun fəaliyyətindən dənisan Yəhya Musayev nazirliyin Cəxiyanın müvafiq qurum-

Çexiya Azərbaycanda silah istehsal etmək istəyir - səbab

Ramil Məmmədli: "Bu Azərbaycan milli silahının yaradılması baxımından da vacibdir"



ləri ilə hərbi-texniki sahədə əməkdaşlıq etmək üçün daima hazır olduğunu vurğulayıb. Görüşdə nazirliklə "Ceska Zbrojovka Group SE" şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Hərbi icmalçı Ramil Məmmədli bütün bunların Azərbaycan üçün çox önemli olduğunu söylədi: "Müdafiə sənayesi sa-

həsində sürətli inkişafa nail olmaq üçün birgə layihələrə dəstək vermək lazımdır. Bu mənənda Azərbaycanda işləmək mərəği olan şirkətlərin və ölkələrin təklifləri diqqətlə öyrənilməli və bu kimi proseslərə dəstək verilməlidir. Birgə layihələrin uğurları haqqda danişərkən bir çox ölkələrin təcrübəsinə misal çəkmək olar. Bu məsələdə ən çox görünən ölkə Çindir. Çin öz or-

dusunu və müdafiə sənayesinin inkişafını qarşıya məqsəd qoyduğu zaman iki yol ayırcıda qalmışdır. Bunun biri illərlə gözləyib, xarici təzyiqlərə davam gətirərək milli elmi bazanın yaradılması, digəri isə müttəfiq və yaxın ölkələrlə müdafiə sənayesi məhsullarının ölkə erazisində birgə yaradılması işlərinə başlamaq. Çin ikinci yolu seçdi və bu gün dönyanın hərbi qüd-

rətlərindən birinə çevrilib. Daha doğrusu, ilk beşlikdədir. Azərbaycanın da belə bir yolu var. Hesab edirəm Azərbaycan ister Cəxiya, isterse də, maraqlarımızın eleyhinə olmayan başqa ölkələrin hərbi sənaye kompleksi ilə birgə layihələrin həyata keçirilməsində maraqlı olmalıdır. Bu, Azərbaycan milli silahının yaradılması baxımından da vacib məqamdır. O ki qaldı Cəxiya müdafiə sənayesinin Azərbaycana hansı müsbət təkan verəcəyinə, bildirim ki, bu ölkə Avropana silah sənayesi inkişaf etməkdə olan dövlətlərindər. Bu baxımdan onların hansı istiqamətdə bize dəstək olacaqları maraqlıdır. Yeni söhbət əgər yüngül atıcı silahların ölkəmizdə yaradılmasından gedir, bu istiqamətdə Azərbaycanın tacirəsi az deyil. Yeni Cəxiya Azərbaycanda iri məhsulların istehsalını həyata keçirərsə, bu bizim maraqlarımızı xidmət edə bilər. Daha daqiqi Cəxiya müdafiə sənayesi kompleksi ilə əməkdaşlıq Azərbaycanda artilleriya qurğuları-

nin yaradılması, elmi bazanın ölkəmizə integrasiyası baxımından səmərəli ola bilər. Digər kiçik istiqamətlər üzrə atıcı silahların ehtiyat hissələrinin yaradılması və saire bu kimi məsələlərdə əməkdaşlığın olması arzuolundur. Ümumiyyətlə, Cəxiyanın Azərbaycanla müdafiə sənayesi sahəsində genişmiyalı əməkdaşlığı cəhd etməsinin səbəbi siyasi və iqtisadi maraqlardır. Her bir ölkə iqtisadi baxımdan stabil dövlətlə əməkdaşlıqla maraqlı olur".

Hərbi icmalçı Cəxiyanın ölkəmizlə bağlı maraqlarının səbəblərini açıqladı: "Cəxiyanın da Azərbaycanla əməkdaşlığı cəhd etməsinin əsasında ölkəmizin öten illər ərzində eldə etdiyi iqtisadi uğurlar durur. Həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin tələbatı bu məsələdə cəxələrin diqqətində yayınmayıb. Ümid edirəm ki, dövlətimiz milli maraqlarımıza xidmət edəcək istiqamətlər üzrə Cəxiya ilə əməkdaşlıqla maraqlı olacaq".

□ Cavanşir Abbaslı,
"Yeni Müsavat"

"Xankəndinə təlimatlar daha İrəvandan yox, Moskvadan gəlir"

Qarabağ klanı Paşinyanı devirmək üçün fürsət gözləyir

Ermənistan hakimiyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikən dərinleşir. Separatçıları təmsilciliyi ile Ermənistanın baş naziri Nikol Paşinyanın bir-birlərini koskin təqnid edirlər. Paşinyan separatçıların lideri Bako Saakyanı xəbərdar etsə də, Saakyanın yaxın ətrafindakılar Paşinyana və Ermənistanın hakimiyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar. Paşinyan bunu separatçıların Ermənistanın daxili işlərinə qarışması kimi qiymətləndirir.

Separatçıların iki tanınmış nümayəndəsi var - eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan. N.Paşinyan S.Sərkisyanı hakimiyətdən uzaqlaşdırıb və onun qohumlarına qarşı korrupsiya ittihamları ilə bağlı cinayət işləri açılib. Köçəryan isə həbsdədir və onun üzərində məhkəmə prosesi gedir. Ancaq məhkəmə prosesinin özü de Paşinyanı narahat edir. Çünkü birincisi, bir neçə hakim Köçəryanın mehkəməsini aparmaqdan imtina edib. Aydındır ki, həmin hakimlər "Qarabağ klanının" intiqamından qorxudularına görə çəkiliblər kənarə. İkincisi, Köçəryan üzərindəki məhkəmə "Qarabağ klanını" canlandırbı, onlar məhkəmə salonunda belə keçmiş prezidentin hərəkətini alqışlarla qarşayırlar.

Paşinyanı Qarabağ separatçılarının açıqlamaları narahat edir. Onlar Köçəryana azadlıq tələb edirlər. Paşinyanı Qarabağ separatçılarının açıqlamaları narahat edir. Onlar Köçəryana azadlıq tələb edirlər. Paşinyanı Qarabağ separatçılarının açıqlamaları narahat edir. Onlar Köçəryana azadlıq tələb edirlər.



yətdən uzaqlaşdırıldıqdan sonra Dağlıq Qarabağda "prezident seçiləməsi" istəyir. Ancaq problem ondadır ki, Dağlıq Qarabağda Paşinyanın siyasetini qəbul edənlər zəifdir. İkinci qüvvə Qarabağ klanı ilə Rusiyanın nəzarətindəki siyasetçilərdir. Onlardan birinin Dağlıq Qarabağın "prezidenti" seçiləcəyini söylemək mümkünür. Deməli, "prezidentlik" uğrunda iki qüvvə arasında mübarizənin gedəcəyini proqnozlaşdırmaqları olar. Paşinyan öz adamının

vəmədək istəməsi, bu, Moskvanın razılığı ilə baş verəcək. Dağlıq Qarabağ separatçıları və İrəvandakı "Qarabağ klanı" Paşinyana qarşı çevriliş planını həyata keçirmək istəsə, bu, Moskvanın razılığı ilə baş verəcək. Dağlıq Qarabağ separatçıları bir dəfə Ermənistanda çevriliş ediblər, 1997-ci ildə prezident Levon Ter-Petrosyanı hakimiyətdən uzaqlaşdırıblar. Ona görə "Qarabağ klanının" çevriliş etmək təcrübəsi var. Klan Paşinyanın mövqelərinin zəifləməsini və hansısa səhv addim atmasını gözləyir".

Politoloq Məhəmməd Əsədullazadə də bildirdi ki, Paşinyanla Qarabağdakı qondarma rejimin "ulduzları" inqilabın ilk günlərində barışır: "Paşinyan Qarabağdakı qondarma rejimi devirib burada özüne sadıq qüvvələri yerləşdirməyə çalışır. İlk əvvəldən buna cəhd etse də, Qarabağ klanının birlik nümayiş etdirməsi nəticəsində isteyinə nail ola bilmədi. Sərkisyan və Köçəryan tandemı ətrafında birləşən bu qüvvələrin məqsədi Paşinyanı fürsət düşən kimi devirməkdir. Hazır-

□ Etibar SEYİDAĞA,
"Yeni Müsavat"

Mayın 16-da ABŞ prezidenti Donald Tramp Türkiyəyə münasibətde iki əhəmiyyətli addim atıb. Bundan birincisi, Türkiyənin ABŞ-la ticarətdə vergi güzəştlərinin loğv olummasıdır. Tramp bir neçə ay əvvəl dediyi sözlərə əməl edərək, Türkiyəni inkişaf etməkdə olan ölkələr kateqoriyasından çıxarıb, inkişaf etmiş ölkə kateqoriyasına daxil edib. Bununla da Türkiyənin ABŞ-la ticarətdə onilliklər boyu yaranıldığı güzəştlər dayandırılıb.

Trampın ikinci qərarı ilə Türkiyədən ABŞ-a ixrac edilən polad məməlatlarına ötən ilin avqustunda tətbiq olunan 50 faizlik gəmrük rüsumu yenidən 25 faizə endirilib. ABŞ prezidenti bu-nu avqust qərari nəticəsində Türkiyədən ölkəsinə polad ixracının 48 faiz azalması ilə izah edib. Ümumilikdə isə Trampın müxtəlif ölkələrdən polad idxlal-na tətbiq etdiyi yüksək rüsumlar nəticəsində ABŞ-a bu məhsulun idxlalında 12 faiz azalma qeydə alınıb. Bu isə daxili istehsalçılar üçün ciddi problemlər yaradır.

Qeyd edək ki, ABŞ Türkiyənin 4-cü böyük ticaret tərəfdasıdır. 2018-ci ildə ABŞ ile Türkiye arasında ticaret dövriyyəsinin həcmi 20,7 milyard dollar olub. Bunun 12,4 milyard dolları Türkiyənin ABŞ-dan idxali, 8,3 milyard dolları isə ABŞ-a ixracatın payına düşür. Ticaret dövriyyəsi 2017-ci ildə kəskin artım nümayiş etdirib. Belə ki, 2016-ci ildəki 17,5 milyard dollardan 2017-ci ildə 20,6 milyard dollara yüksəlib. Bu zaman Türkiyənin ABŞ-a ixracı daha çox artıb - 6,6 milyard dollardan 8,6 milyard dollara. 2017-ci ildə Türkiyənin inkişaf etməkde olan ölkə statusunda ABŞ-a rü-

"Trampın Türkiyəyə qarşı son addımları xəbərdarlıqdır"

Şahin Cəfərli: "Siyasi əlaqələrin pisləşməsi Türkiyə iqtisadiyyatına zərər vurur"



sumsuz ixrac etdiyi məhsulların ümumi deyeri 1,7 milyard dollar təşkil edib.

Politoloq Şahin Cəfərlinin sözlərinə görə, Donald Tramp Türkiyəni ABŞ-in güzəşti rüsumlar sistemindən (Generalized System of Preferences - GSP) çıxaracağını hələ Martin 4-də açıqlamışdı: "GSP 1974-cü ildə qüvvəye minib və Türkiye 1975-ci ildə bu programa daxil edilib. GSP üzrə 121 ölkədən

təxminən 4 min çeşid məhsul ABŞ bazarına gəmrük rüsumu ödənilmədən daxil olur. Tramp bildirib ki, ötən 45 ildə Türkiyə iqtisadiyyatı xeyli inkişaf edib və diversifikasiya olunub, adambاشa düşən gelir artıb, yoxsulluq azalıb. Bu səbəblə, ABŞ artıq Türkiyəni inkişaf etməkdə olan ölkələr sırasında görmür. Qərarın əsaslandırılması şübhəsiz ki, Türkiye rəhbərliyinin xoşuna gələcək, onlar çıxıb "biz inkişaf et-

miş ölkə deyilik, bu qərar yanlışdır" deyə bilməyəcəklər. Amma qərarın nəticələri haqqda nikbin danışmaq mümkün deyil. Türkiyə GSP çerçevində ABŞ-a rüsumsuz avtomobil ehtiyat hissələri, qiymətli daşlar və zinet əşyaları, plastika, kənd təsərrüfatı məhsulları və s. ixrac edirdi. 2017-ci ildən rəqəmlərinə esasən Türkiyə güzəşti şərtlərlə ABŞ-a 1,7 milyard dollarlıq mal ixrac etmişdi. İndi bu güzəştlərin aradan qaldırılması Türkiyənin ABŞ-a ixracına mənfi təsir göstərəcək. Təsadüfi deyil ki, Türkiyə GSP programında qalmaq istədiyi Vaşinqtona bildirmişdi, lakin gördüyüümüz kimi, Ankara-nın istəyi nəzərə alınmayıb".

Politoloq hesab edir ki, iki ölkə arasında münasibətlərinde yaranmış soyuqluğun bu məsələyə təsirini inkar etmək olmaz: "ABŞ Türkiyənin GSP programından çıxarılması məsələsinin 2018-ci ildən avqustundan etibarən nəzərdən keçirməyə başlamışdı. O vaxtdan bəri problemlər nəinki həll olunmadı, əksinə, Türkiyənin Rusiyadan S-400 zərər-raket kompleksi satın alma-

ga hazırlanması səbəbi ilə gərginlik daha da artdı. ABŞ israrla Türkiyəni bu anlaşmadan imtina etməyə çağırır, artıq Konqresde Türkiyəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun la-yihələri hazırlanıb. Hazırda qüvvədə olan CAATSA (ABŞ-in düşmənlərinə qarşı sanksiyalar yolu ilə mübarizə aparmaq) qanunu çərçivəsindən da Türkiyəyə sanksiyaların tətbiqi mümkündür. GSP-dən çıxarılmışın Türkiyə üçün ağır nəticələri olmayaçaq, amma Vaşinqton bununla Ankaraya nümayiş etdirir ki, S-400 sevəsindən vaz keçməsə, daha sərt sanksiyalara məruz qala bilər".

Ş.Cəfərli deyir ki, Türkiyənin çox kövrək iqtisadiyyatı var və ölkə hazırda resessiyaya girib: "Böhrən getdikcə ağırlaşır, işsizlik son 30 ilin rekordunu vurub, lər ucuzaşmaqdə davam edir. Borclar ödəmək çətinləşir və defolt riski var. Belə bir məqamda ABŞ-in sərt iqtisadi sanksiyaların Türkiyə iqtisadiyyatını sözün əsl mənasında alt-üst edə bilər. Ona görə də, mən düşünürəm ki, Türkiyə

S-400 məsələsində ABŞ-la hansısa ortaq nöqtə tapmağa çalışacaq. Ola bilə ki, S-400 Türkiyəyə gətirilsin, amma istifadə olunmasın. Vaxtla Kipr yunan hökuməti Rusiyadan S-300 satın almışdı, amma Türkiyənin çox sərt etirazlarından sonra ABŞ-in çağırışı ilə Yunanistan bu silahı Kiprən çıxarıb aparılmışdı. Hazırda həmin S-300 Yunanistanın Krit adasındadır və istifadə olunmur".

Politoloqun sözlerinə görə, 2017-ci ildə Türkiye ABŞ-a 1,83 milyon ton polad satıb və ABŞ Türkiye polad sektorunun ən böyük ixracat bazarı idi: "Siyasi əlaqələrin pisləşməsi Türkiye iqtisadiyyatına zərər vurur. Ticarət savaşlarının, bazarlarda ugurlu rəqəbatın şiddetləndiyi bir zamanda bu cü böyük bazarı itirmək Türkiyə üçün yaxşı deyil. Siyasetçilər daha məsliyyətli və soyuqqanlı olmalıdır, ancaq təessüf ki, Türkiyənin (elə ABŞ-in da) hazırlı rəhbərliyi haqqında bunu söylemək imkansızdır".

□ **Dünya SAKIT,**
"Yeni Müsavat"

tejti əhəmiyyətə malikdir".

Məlumat üçün qeyd edək ki, TAP boru kəməri Yunanistanın Türkiye ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayır. Buradan Yunanistan və Albaniya ərazisini qət edərək şərqdən qərbe Adriatik dənizi sahilərinə doğru istiqamətlənəcək və İtalyanın Puqlia bölgəsində sahile çıxacaq. Boru kəməri burada "Snam Rete Gas" şirkətinin istismar etdiyi İtaliyanın qaz neqliyyatı şəbəkəsinə birləşəcək. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən yüksək hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Al-baniya dağlarında 1800 metr hündürlükdən keçəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsviçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

Cənub Qaz Dəhlizi layihəsinin sayıntında sgc.az-da verilən məlumatə görə, TAP-in səhmdarlarından BP 20 faiz, SOCAR 20 faiz, "Snam S.p.A." 20 faiz, "Fluxys" 19 faiz, "Enagas" 16 faiz və "Axpo" 5 faiz pay sahibidir.

Xatırladaq ki, layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Hazırda Cənub Qaz Dəhlizinin reallaşmasında yedi ölkə - Azərbaycan, Gürcüstan, Türkiye, Bolqarıstan, Yinanstan, Albaniya və İtaliya iştirak edirlər. Üç Balkan ölkəsinin - Bosniya və Herseqovina, Korvatiya, Monteneqronun növbəti mərhələdə layihəyə qoşulacağı gözlənilir.

□ **Nərgiz LİFTİYEVƏ,**
"Yeni Müsavat"

Cənub Qaz Dəhlizinin sonbesiyi yekunlaşmaq üzrə

TAP layihəsi 86,5 faiz icra edilib

TAP-in təməlinin qoyulmasından üç il ötür. Bu müddət ərzində layihə üzrə işlərin 86,5 faizi icra edilib. Kəmərin operatoru olan TAP AG şirkətinin ötən ay yaydığı məlumatda bildirilir ki, TAP-in Albaniyada ilk dəniz boruları müvəffeqiyyətlə sahile çıxarılb.

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi təkcə ölkəmiz və region üçün prioritet enerji layihələrindən biridir. Cənub Qaz Dəhlizinin "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəməri, TANAP layihələri artıq istismara daxil olsa da, sonuncu seqmenti - Trans Adriatik Qaz Boru Kəmərinin (TAP) inşası da uğurla irəliləməkdir.

Azərbaycan təbii qazının Avropaya neqlini nəzərdə tutan Trans Adriatik Boru Kəmərinin teməli 2016-ci il mayın 17-de Yenanstanın Saloniq şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən Avropa daşıya-qacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP, Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-in davamı olub, "Şahdəniz-2"dən hasil olunacaq qazın Yenanstan və Albaniya vəsiti-sile, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

TAP Türkiye-Yunanistan üçün əhəmiyyəti var: "Əsli-

Azərbaycanın böyük qaz layihəsi olan Cənub Qaz Dəhlizi layihəsində əsas sponsor və operator olduğu ilk gündən müqavilələr bağlanarkən məlum idi. Bu layihənin Azərbaycan və bögə üçün əhəmiyyəti beynəlxalq miqyasda da vurğulanıb. Azərbaycanın gelecekde Avropaya qaz ixrac etməsi, Avropa ilə iqtisadi münasibətlərinin dəha six şəkildə birleşdirilməsi, əlaqələrin dəha da genişləndirilməsi üçün bu layihənin xüsusi əhəmiyyəti olacaq. Yeganə irad bildirdiyim məsələ odur ki, belə bir təsəvvür formalşdırılır ki, Azərbaycanda qaz gəlirləri neft gəlirlərini əvəz edə biləcək. Neft qədər gəlir gətirə biləcək bir layihə olacaq. Ancaq bu doğru yanaşma deyil. Çünkü Avropa yaxşı halda ilə 10 milyard kubmetr qaz olacaq. Onun bugünkü bazar dəyəri təxminən 2,5 milyard dollara yaxındır. Ancaq orada Azərbaycanın geostrateji və geosiyasi mövqelərinin möhkəmlənməsi nöqtəyi-nezərində TANAP və TAP layihəsi Cənub Qaz Dəhlizi Koridoru layihəsi ən önemli layihadır. Geləcəkdə Azərbaycan burada əsas operatorlardan və sponsorlardan biri olduğu üçün gələcəkdə digər ölkələrin qoşulması ehtimalı artıraq, TANAP və TAP boru kəmərləri ilə digər ölkələr də qaz ötürməyə başladıraq, Azərbaycan kəmərin sahiblərindən biri kimi tranzitdən də eləvə gəlir götürmək imkanları yaranacaq".

Lakin ekspert onu da vurğuladı ki, qazdan gelən gəlirlər neft gəlirləri ilə müqayisə olunmayaq dərəcədə proqnozlaşdırılır: "Həzirdə neftdən bu rəqəmdən 8-10 dəfə çox gəlir. Bütün bunlara baxmayaq, Avropaya integrasiya baxımdan Avropa üçün stra-



mindən iqtisadi münasibətlərin dəha da dərinləşməsi, Azərbaycanın geostrateji və geosiyasi mövqelərinin möhkəmlənməsi nöqtəyi-nezərində TANAP və TAP layihəsi Cənub Qaz Dəhlizi Koridoru layihəsi ən önemli layihadır. Geləcəkdə Azərbaycan burada əsas operatorlardan və sponsorlardan biri olduğu üçün gələcəkdə digər ölkələrin qoşulması ehtimalı artıraq, TANAP və TAP boru kəmərləri ilə digər ölkələr də qaz ötürməyə başladıraq, Azərbaycan kəmərin sahiblərindən biri kimi tranzitdən də eləvə gəlir götürmək imkanları yaranacaq".

N.Cəfərli hesab edir ki, Av-

ropanın illik qaz istehlakı təqribən 500 milyard kubmetrdir. Bunun üçdə biri Rusiyanın alınır, bu isə kifayət qədər böyük asılılıqdır. Ona görə də istenilən alternativ layihələr Avropa tərəfindən ciddi şəkilde destəklənir. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün strateji əhəmiyyətə malikdir. Həcm olaraq o qədər böyük, 10 milyard kubmetr qaz ixrac olunacaq. Bu ümumilikdə Avropa istehlakının 2 faizə yaxındır. Amma strateji olaraq, gələcəkdə başqa ölkələrin də buraya qoşulma ehtimalını nəzərə alsaq, Avropanın gələcəkdə də bu layihəyə dəstək verməsinin şahidi olacaq. Çünkü istenilən alternativ layihə Rusiyanın asılılığının azaldılması baxımdan Avropa üçün stra-



KIVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Son zamanlar Qarabağ danışqlarında "ABŞ mərhəlesi"nin başladığı haqda fikirlər səslənməyə başlayıb. Belə mülahizələr üçün əsas isə ABŞ dövlət katibi Mayk Pompeoun az önce Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünü Vaşinqtonda təşkil eləməklə bağlı verdiyi təklifdir. Bəzi iddialara görə, ABŞ iki ölkə rəhbərinin növbəti görüşü üçün də ev sahibliyi edə bilər.



Bəs Dağlıq Qarabağ problemi etrafında bu kimi gelişmələr konfliktin həlli prosesini dalandan çıxmaq baxımından nə vəd edir, Qarabağ nizamlanmasında yaxın zamanlarda müsbətə doğru ciddi dönüşün şahidi ola bilərik? Siyasi təhlilcilərin bu yönda təxmin və ehtimalları hələlik böyük nikbinliyə zəmin yaratır.

"Dağlıq Qarabağ probleminin nizamlanması üzrə iki əsas məsələ - İrəvanın timsalında müqəddərəti təyin etmə, Bakının timsalında isə sərhədlerin toxunulması və suverenlik planında heç bir dəyişiklik yoxdur. Bu da hazırkı dalandan çıxmaga imkan vermir. Üstəlik, çətin ki, yaxın zamanlarda belə bir dəyişiklik baş versin".

"Yeni Müsavat"ın məlumatına görə, bu fikri tanınmış vaxtlar Qarabağ nizamlanma-

amerikalı politoloq, ABŞ Dövlət Departamentinin keçmiş xüsusi məsləhətçisi, SSRİ xalqları üzrə ekspert və Vaşinqtondakı Dünya Siyaseti Institutunun professoru Pol Qobl 1in.am erməni portalına müsahibəsində deyib.

Bununla belə, politoloqa görə, bu, o demək deyil ki, müzakirə prosesinde bəzi ikinci dərəcəli problemlər həll edilə bilmez. "Məsələn, humanitar məsələlər. Ancaq bu təp məsələlərdə müəyyən inkışafın başqa, daha vacib istiqamətlər üzrə də inkışafa gətirəcəyi düşününmək də yanlış olardı. Adətən diplomatlar öz işlərini görmək üçün nikbin olmaq zorundadırlar, analitiklər isə - yox", - deyə ekspert qeyd edib.

Amerikalı analitik son-



Qarabağ danışqlarında Amerika "mərhəlesi" - gözənti

Münaqişənin həllində imitasiya dövrü nə vaxt bitəcək? Amerikalı tanınmış politoloq: "Lavrov planı" konfliktin həlli üçün əsas ola bilməz"; Bakıdan daha bir xəbərdarlıq bəyanatı gəldi...

sı üçün hanısına "Lavrov planı"nın stol üzərində olması barədə fikirlərə də münasibet bildirib. Yada salaq ki, az önce Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da XİN başçılarının son Moskva görüşündən sonra sülh danışqların belə bir sənəd ətrafında getdiyini bildirmişdi.

"Rusiya konfliktle bağlı iştənilin nizamlama prosesindən qazanc götürmek isteyir. Ona görə də Moskva daima öz planından danişacaq. Ancaq faktiki olaraq, ne Rusiyadan, ne də digər vasitəcılardan ele bir təklifi yoxdur ki, hər iki münaqişə tərəfini qane eləsin, hər iki tərəf onu qəbul eləsin. Fikrimcə, "Lavrov planı" - sadəcə, Moskvanın müəyyən müddət təklif elədiyi bir termindir. Bu, hərəkətli program deyil və öz-özlüyündə konfliktin həlli üçün əsas ola bilməz", - politoloq vurğulayıb.

Analitik Paşinyan iqtidarıının Dağlıq Qarabağdakı separatçı rejimi danışqların müstəqil tərəfi kimi prosesə qoşmaq cəhdlərinə də münasibet bildirib. "Dağlıq Qarabağın danışqların tərəfi kimi qəbul eləmek Bakı üçün konfliktin once-dən necə həlli olunacağından, danışqlar prosesinin Bakı üçün məqbul olmayacaq yekunu illi razılışmadı demək olardı. Ola bilsin Paşinyan haqlıdır deyəndə ki, Dağlıq Qarabağ prosesə cəlb olun-

mayınca, tərəqqi olmayıcaq, amma bu, yalnız o halda doğru olar ki, problem Ermənistən və ermənilərin istəyi üzrə həll olunacaq. Yəqin ki, "iki-mərtəbəli" danışqlar olacaq: biri publik - yeni yalnız Bakı və İrəvanın iştirakı ilə, ikincisi isə - qapalı, hansı prosesdə ki, tərəflərdən hər biri Stepanakertlə (Xankəndi ilə - red.) məsləhətləşmə apara biler.

Ancaq hətta bu sənəndə böyük perspektiv vad eləmir", - deyə analitik əlavə edib.

Şübə yox ki, Bakı Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alındığı heç bir iki və ya üçtərəfli prosesdə yer almayaçaq. Bununla bağlı Azərbaycan rəhbərliyi dəfələrlə öz prinsipial mövqeyini ortaya qoyub. Ən yüksək səviyyədə "Danışqlarda Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə predmeti olmayıcaq", "Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, bunu gözləyənlər boşuna gözləyir" bəyanatlar səsləndirib.

Demək, bu xüsusda İrəvanın separatçı rejimi birbaşa danışqlara qoşub Ermənistəni işgalçi yarılığından xilas eləmək taktikası da bəri başdan fiaskoya məhkumdur. Torpaqlarımızı işgal edən Ermənistən silahlı qüvvələridir və danışqlar da mehz İrəvanla, beynə-

xalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsipləri, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlumat qətnamələri əsasında.

Başqa yol yoxdur. Ən əsası, Bakının istəyi tam haqlı və ədalətlidir. Bunu vasitəci dövlətlər də çox yaxşı bilir. Odur ki, nə qədər tez işşäcili işığa-la məruz qalan tərəflər öz adı ilə çağırıla, bir o qədər regiona daimi sülh tez gələr, bölge ən təhlükəli və üzüçü bir konfliktən qurtular.

"Ermənistan anلامalıdır ki, Azərbaycan ərazilərinin işgal altında saxlanması heç zaman Ermənistən güddüyü siyasi nəticələri verməyəcək. Azərbaycan ərazilərinin işgalinə əsaslanan status-kvo dəyərini deyil və qəbul edilməzdir".

Bu barədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonunun Ermənistən silahlı qüvvələri tərəfindən işgal olunmasının (18 may 1992) 27-ci ildönümü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullaevyanın yaydığı bəyanatda bildirilir.

"Bölgənin, o cümlədən Ermənistən özünün dayanıqlı, demokratik, sülh, sabitlik və təhlükəsizliyin temin olunduğu bir şəraitdə inkışafı birinci növbədə beynəlxalq hüququn aliyyinin təmin olunması, işgal

amilinin aradan qaldırılması, məcburi köçkünlərin fundamental hüquqlarının bərpə olunmasından asılıdır. Yalnız Azərbaycanın işgal olunmuş Dağlıq Qarabağ və ətraf bölgelərindəki Ermənistən silahlı qüvvələrinin bu ərazilərdən dərhal, tam və qeyd şərsiz çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması iki ölkə arasında normal qonşuluq münəsibətlərinin qurulmasına və bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın bərpə olunmasına imkan yaradacaq", - deyə XİN rəsmisi qeyd edib.

Bəyanatı sonunda deyilir ki, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpə edilməsi, Laçın, habelə ölkənin digər işgal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmak ki mi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi, Azərbaycan dövlətinin ayrılmaz hüququdur.

Bu hüquqa təbii ki, torpaqlarımızın güc yolu ilə azad edilməsi də daxildir. Onu Azərbaycanın əlindən heç kim almayıb... Azərbaycanın dövlətinin ayrılmaz hüququ.



Qarabağ separatçıları Rusiyadan narazıdır

"ABŞ-in 9 statı Dağlıq Qarabağın "müstəqilliyini" tanıyır". Bunu jurnalistlərə açıqlamasında Qarabağ separatçılarının "xarici işlər nazırı" Masis Mailyan deyib (axar.az). O, qondaram rejimi hər il amerikalı konqresmenlərin ziyarət etdiyini bildirib. Bununla belə, Mailyan rusiyalı deputatların Xankəndiye gəlməyi dayandırmalarından təsəffüfləndiyini deyib: "Qarabağ Rusiya deputatlarının son səfəri 2012-ci ilde baş tutub. Münasibətlərimizin inkışafı üçün potensial var və bunu qarşılaşmış şəhərlər xətti ilə də etmək olar. Məsələn, Fransanın 12 şəhəri ilə Dağlıq Qarabağ şəhərləri arasında qardaşlıq münasibətləri olduğu halda Rusiyannın heç bir şəhəri ilə belə münaqişə yoxdur", - deyə təhlifir.

O, iyun ayında qondarma rejiminin Ukrayna əraziləsində yaradılan qondarma Donetsk və Luqansk ilə əlaqələrin bərpası üçün ilk addımı atacağını deyib. Mailyan hər iki qondarma rejimin iyundan Xankəndidə baş tutacaq tanınmamış respublikaların CONIFA futbol turnirində iştirak edəcəyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında KIV-in İnkışafına Dövlət Dəstəyi Fondu maliyyəsi əsasında nəşr olunur. Səhifəni hazırladı: Siyaset şəhəsi

BŞ prezidenti Donald Tramp növbəti dəfə bildirib ki, İranla müharibə olmayacağına ümidi edir. "Amerikanın Səsi"nin məlumatına görə, bu barədə açıqlamani Tramp İsveçrə prezidenti ilə görüşündən verib. Eyni zamanda ABŞ dövlət başçısı İranla Amerikanın diplomatik əlaqələrə malik olmadığını xatırladaraq bildirib ki, İsveçrə ABŞ-in Yaxın Şərqdəki maraqlarını təmsil edir.

Ağ Evin mətbuat katibi Sandra Sanders daha əvvəl müxbirlərə bildirib ki, Tramp İranın davranışını deyişməsini isteyir. O, prezidentin İslam respublikası tərəfindən gələ biləcək hər bir təcavüze cavab veriləcəyini bildirdiyini deyib.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı İranın müqavimət göstərmək üçün 120 min qoşun sefərbər etməyi planlaşdırıldığı barədə məlumatı rədd edib. Lakin gələcəkdə bundan çox əsgəri qüvvə göndərili biləcəyini də istisna etməyib.

Xatırladaq ki, ABŞ Müdafiə Nazırlığı ötən həftə "USS Abraham Lincoln" avıdaşılığı, ardınca isə "USS Arlington" döyüş gəmisi qrupunu Fars körfəzinə göndərib. Bunu ardınca Qəterde ABŞ-in regionda ən böyük hərbi hava bazası hesab olunan "Əl-Udey"ə 4 ədəd strateji B-52 bombardmançıları və "Patriot" zenit-raket batareyaları göndərilib. Ötən gün isə ABŞ hərbi dəniz donanmasının "USS Gonzales (DDG-66)" və "USS McFaul'un (DDG-74)" raket esminesi Hörmüz boğazından Fars körfəzinə daxil olub. "Tomahawk" raketləri ilə təchiz olunmuş bu gəmilər zərbə gücü

Trampın müharibə nömrəsi

ABŞ prezidenti İsveçrə prezidentinə İran hökumətinə zəng etmələri üçün telefon nömrəsini nə üçün verib?



hesab olunur.

ABŞ zəruri olmayan diplomatik işçilərinə İraqı tərk etmək əmri verib. Bu addım Tramp administrasiyasının Yaxın Şərqdə Amerika əsgərlərinin İran və ya İranın dəsteklədiyi qüvvələr tərəfindən potensial tehlükələrə məruz qala bilməsi barədə xəbərdarlıq etdiyi vaxt atılır. Bundan əvvəl isə Oman dənizində Səudiyyə Ərəbistanı, BƏƏ və Norveçə məxsus 4 tanker hückuma məruz qalıb, sonrakı gün isə Səudiyyə Ərəbistanına məxsus neft kəməri və na-sos stansiyası Yəmən hüsilərinə məxsus silahlı dronlar və səsli hücumda məruz qalıb.

Körfez ətrafında bu gərginlik ve ABŞ qüvvələrinin toplanması müharibə təhlükəsini aktual edir. Vaşinqton isə israrla müharibə olmayacağıni bildirir. Tramp İsveçrə prezidenti ilə görüşündə növbəti dəfə İran hökumətinə zəng etmələri üçün nömrə verdiyini xatırladıb. Qeyd edək ki, ABŞ prezidenti bildirib ki, İran rəhbərliyi ilə danışmağa hazırlıdır, onlardan zəng gözləyir. Bu məqsədlə Tehranla Vaşinqton arasında vasitəçi rolunu oynayan İsvəçrənin Tehran səfirliyinə müvafiq telefon nömrəsi verilib. Rəsmi Tehran isə telefon və digər formada danışq ol-

mayacağını, Vaşinqtonun embarqolları dayandırmamasını istəyir.

Vaşinqtondan gələn daha bir maraqlı xəber isə Donald Trampın dövlət katibi Maykl Pompeo və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun onu İranla müharibəyə çəkmələrindən qəzəblənməsi haqqdadır. "Washington Post" qəzeti yazar ki, Donald Tramp İranla münaqişənin onun seckiqabağı öhdəliklərinin pozulması kimi qiymətləndirir. O, problemi diplomatik və İran liderləri ilə birbaşa danışaraq həll etməyə həzir olduğunu bildirib.

ABŞ-in yüksək vəzifəli məməru bildirib ki, Donald Tramp Bolton və Pompeonun herbi kampaniya ilə bağlı fəaliyyətlərdən qəzəblənib. O, hələ bə barədə qərar qəbul etməyərək dövlət katibi və müşavirini bu istiqamətdə fəaliyet göstərməyini dayandırıb.

Donald Tramp ise administrasiyasında İran məsəlesi ilə bağlı fikir ayrılığının olduğunu barədə yayılan informasiyaları təkzib edib: "Heç bir münəaqişə yoxdur. Müxtəlif qənaətlər bildirilir. Sonda mən qəti qərar qəbul edəcəyəm. Bu, çox sa-

də prosesdir. İranın danışıqlara tezliklə hazır olacağına əmin-nəm".

Bu məlumat bir mənada İran ətrafında baş verənlərə işq tutur. Belə anlaşılır ki, Vaşinqtonda, konkret olaraq administrasiyada İran mövzusunda iki fikir var. Bolton, Pompeo kimi "şahinlər" qrupu İran qarşı güc tətbiqini, Tehranın cəzalandırılmasını isteyir. Yaxın tarixdən də bilindiyi kimi, administrasiyadakı "yeni mühafizəkarlar" bir qayda olaraq müharibə tərəfdarı kimi çıxış edib. Hazırda İran mövzusunda da fəlliq edən məhz bu qrupdur. Ancaq prezident Tramp və ordu komandanlığı İranla savaşa isti yanaşır. Tramp İranla müharibəyə münasibəti ayındır. ABŞ prezidenti seçkiləri öncəsi müharibə başladıb ciddi risk almaq istemir. Üstəlik İranla müharibə faktiki olaraq ABŞ-a heç nə qazandırırmır. Əksinə, mövcud gərginlik körfin varlı ərab ölkələrini ABŞ-dan daha çox silah və texnika almağa, başqa sözlə asılı olmağa vadar edir. Yaxın Şərqi regionunun sürətli silahlanması məhz ABŞ-İran gərginliyi yaradıqdan sonra dövrə təsadüf

edir. Vaşinqton İranı sanksiyaları vasitəsilə zəiflədərək Yaxın Şərqi silahlı müqavimət qrupları üzərindəki təsirini artırmağa və daha geniş mənada Tehrani ABŞ-la razılaşmağa vadar etmek isteyir.

ABŞ generaliteti de İranla müharibəyə isti yanaşır. Ötən müddədə amerikalı generalların hər hansı müharibə çağırışı olmayıb. Çünkü hərbçilər İranla müharibənin risklərini və təkə İranda deyil, bütövlükde Yaxın Şərqi Amerika maraqlarına olan təhdidini anlayırlar.

Amma İrana qarşı müharibəni istəyen və bunun üçün çalışan təkcə Vaşinqtondakı "şahinlər" deyil. İsrail və körfəzin ərab ölkələri də İranın ABŞ tərəfindən cəzalandırılmasını isteyir. Körfez ölkələri, eləcə də İsrail açıq şəkildə ABŞ-in İrana müdaxiləsinə dəstek bəyanatları verirlər. Son günlər regionda baş verən provokasiyaların kökündə məhz bu amil də dayana bilər. Kimlərə Vaşinqtonu İranla toqquşma-yı sürükleyir.

Ancaq açıq qarşıdurmanın baş verməsi az ehtimaldır, təbii ki, gözlənilməz provokasiyalar baş verməsə... Çünkü ABŞ-in İrana müdaxiləsi üçün hər hansı əlahiddə şərait və səbəb yoxdur. Ən azı indilikdə...

□ **Kənan RÖVŞƏNOĞLU,**
"Yeni Məsəvət"

Qərb Ukraynaya demokratiya gətirib, nə apardı?

Əhəd Məmmədli: "Rusiya ilə bir yerdə demokratiyanı da saxlamaq olar"

Ukraynanın son beş ilde yaşadıqları ilə bağlı hər zaman müzakirələr gedir. 2014-cü ilin martına qədər işləri qaydasında gedən, Avropanın Şərqi qapısı sayılan bu ölkə Rusiya tərəfindən təcavüze məruz qaldı, Krim, Donbasın bir hissəsi ni itirdi, Donetsk və Luhanskda separatçı rejimlər yaradıldı.

Heç şübhəsiz ki, Ukraynanın başına gələn bələlərə Amerika başda olmaqla, Qərb ölkələrinin də rolü az olmadı. Rəsmi Kiyev hər cür dəstəyini verəcəyini bəyan edən Avropa ölkəleri Rusyanın hücumunu zamanı Ukraynanı meydanda tek qoydular. Son beş ilde də Ukraynanın itirilən ərazilərini geri qaytarmaq üçün Amerikanın diqqətəkən addimlarının şahidi olmamışdır. Doğrudur, bu ölkəyə təcavüzünə görə Rusiya sanksiyalar ard-arda gelir. Amma bu sanksiyalar heç bir bəhrə verməyib.

Politoloq Əhəd Məmmədli bildirdi ki, nəinki Amerika, heç kəs üçün bunu etməyə dəyməzdə: "Demokratiya amorf bir dəyərdir. Bu dəyərə görə ərazi bütövlüyünü itirməyə dəyməzdə. Əslində belə baxsaq, Ukrayna torpaqlarını demokratiya görə deyil, Qərbə integrasiyaya görə itirdi. Və bu da acañacaqlı bir haldır. Qırğızıstan parlamentar respublikadır, Rusiya ilə ittifaqda, çətin bir də onları qaytara-



bilesən. Əger vətənini səndən Rusiya kimi güclü bir ölkə qəsb edibse. 2005-ci ilə qədər olan siyaset yürüdülsəydi, Ukrayna ərazilərini itirməyəcəkdi. Qərb ideoloji baxımından insanları, xalqları, dövlətləri özü üçün zombi halına çevirir. Üçüncü dünya ölkələrinin vətəndaşları elə bilirlər ki, Qərb demokratiyası gələndən sonra dərhal xoşbəxt olacaqlar. Bu cür beyninlərin yuyulması vasitəsi ilə əksinə daha da bədbəxt olurlar. Bunu biz əreb ölkələri, Ukrayna, Gürcüstan nümunəsində gördük. Gözümüzün qarşısında fərqli nümunələr də var, məsələn, yenə

de Qazaxistəni misal göstərə bilərik. Nazarbayevin müdrik siyaseti bir tərəfdən Rusiya və Çin, digər tərəfdən de Qərb arasında manevrələr nəticəsində Qazaxistənin ərazi bütövlüyünü nəinki qoruyub saxladı, dəha da gücləndirdi. Ukrayna da belə edə bilərdi, amma bu ölkənin müstəmləkə aydınları imkan vermədilər. Qərbən maliyyələşən QHT-lər, partiyalar ölkələrini konfliktlər girdabına saldılar. İndi de Kiyev bu konfliktlər girəbəndə çabalaya-çabalaya qalıb. Kiyev sehv siyasetinin qurbanına çevrilib".

Politoloq Ukraynanın və-

ziyyətinin ağır olduğunu düşü-nür: "Krim demək olar ki, birdəflik itirildi, Donbas da itirilmək üzərdir. Kiyev çox çətin vəziyyətdədir. Bu baxımdan, Kiyev-İ Tiflis Bakıdan daha qəliz durmadır. Fikrimə, Krim birdəflik Ukraynadan getdi. Krim Rusiyada da sona qədər qalan deyil, amma Ukraynaya da qayidan deyil. Ukrayna çalışmalıdır ki heç olmasa Donbasın işğal edilmiş hissəsini qaytarsın. ABŞ Ukraynaya lazımi dəstəyi verməsə, bu dövətin Rusiya bacaracağı inandırıcı deyil. ABŞ-in da Ukraynaya lazımi dəstəyi verəcəyi inandırıcı deyil, versəydi indiyə qədər bu dəstəyi verərdi. Ukraynaya görə Qərb Rusiya ilə nəinki savaşmaq, heç ciddi qarşıdurma ya belə gedən deyil. Avropa Birliyi ümumiyyətlə, çalışır ki, bu konfliktdən uzaq dursun. Almaniya və İtalya iqtisadi məraqlarına, qaz müqavilələrinə görə Rusiyadan asılı vəziyyətdədir. Fransanın başı daxili problemlərə qarışır. Britaniya Avropa Birliyindən boşanıb qurtara bilir. Qisasi Ukrayna çətin durumdadır. Kiyev ordu-sunu gücləndirməli, güclü mə-

□ **Cavansır ABBASLI,**
"Yeni Məsəvət"